

## Azərbaycan Respublikasında fiziki şəxslərin problemlə kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir.

Bu istiqamətdə həyata keçirilən tədbirlər, reallaşdırılan iqtisadi və institusional islahatlar vətəndaşların yaşayış səviyyəsinin yaxşılaşmasında, yeni iş yerlərinin açılması sayəsində əhalinin məşğulluğunun və gəlirlərinin artmasında, yoxsulluq səviyyəsinin daha da azalmasında öz müsbət nəticələrini göstərməkdədir.

Lakin global iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir.

Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf təmplinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemlə kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə qərar alıram:

1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin:

1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi;

1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi;

1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici

valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.

2. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğv etmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.

3. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası:

3.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etsin;

3.2. Bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin.

4. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5 000 (beş min) ABŞ dollarının manat ekvivalentindən çox olmamalıdır.

5. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki: 5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğində dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin;

5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərində xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin;

5.3. bu Fərmandan irəli gələn di-

gər tədbirlərin həyata keçirilməsini təmin etsin.

6. Banklara tövsiyə edilsin ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər;

6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağına nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsinə və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər;

6.3. borcların restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.

7. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası:

7.1. banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borclarının siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin;

7.2. bu Fərmanın 1-ci və 2-ci hissələrinin banklar tərəfindən icrasını nəzərdə saxlasın və həmin hissələr icra edildikdə, bu Fərmanın 5.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etsin;

7.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

8. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün:

8.1. fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək və ya milli valyutada 17 000 (on yeddi min) manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğv etmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi;

8.2. 10 000 (on min) ABŞ dollarınadək və ya 17 000 (on yeddi min) manatadək məbləğ dedikdə müvafiq olaraq 10 000 (on min) ABŞ dollarının və ya 17 000 (on yeddi min) manatın da daxil olduğu məbləğ;

8.3. bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğv etmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi;

8.4. bank dedikdə banklar və bank

olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla);

8.5. ləğv etmə prosesində olan bank dedikdə ləğv etmə prosesində olan banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla);

8.6. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar;

8.7. restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi;

8.8. güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən

illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər;

8.9. faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi;

8.10. məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur.

9. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

9.1. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan dövlət zəmanətinin rəsmiləşdirilməsi üçün zəruri tədbirlər görsün;

9.2. bu Fərmandan irəli gələn digər tədbirlər görsün.

10. Əmanətlərin Sığortalanması Fonduna və ləğvedici funksiyalarının həvalə olunduğu digər şəxslərə tövsiyə edilsin ki, ləğv etmə prosesində olan banklarda fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyasını təmin edən tədbirlər görsünlər.

11. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

**İlham Əliyev,**  
Azərbaycan  
Respublikasının Prezidenti  
Bakı şəhəri,  
28 fevral 2019-cu il



**PASHA  
Bank**

**Xanımları  
8 Mart – Beynəlxalq  
Qadınlar Günü  
münasibəti ilə  
təbrik edir!**



# Əsas amil bizim mədəniyyətimizdir, milli təfəkkürümüzdür



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündən sonra dövlət başçısı martın 4-də sərəncam imzalayıb.

**Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında**

Sərəncamda Azərbaycan teatr əsnələrinin qorunub saxlanması və dövrün tələblərinə uyğun inkişaf etdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 1,8 milyon (bir milyon səkkiz yüz min) manat, o cümlədən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı və Azərbaycan Dövlət Kukla Teatrının hər birinə 200,0 (iki yüz) min manat, Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrının hər birinə 100,0 (yüz) min manat ayrılması qərara alınıb.

\*\*\*

Martın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına "akademik" statusu verilməsi haqqında sərəncam imzalayıb.

"Ölkə iqtisadi cəhətdən inkişaf edə bilər, siyasi cəhətdən də beynəlxalq mövqeləri güclü ola bilər, ancaq əgər biz xalqımızın əsas, taməl prinsiplərini diqqətdən kənar qoysaq, onda ölkəmizin uğurlu inkişafı dayanıqlı ola bilməz". Bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşdə çıxış edərkən səsləndirmişdir. O qeyd etmişdir ki, Azərbaycan mədəniyyəti inkişaf edir, ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyur, bütün sahələrdə çox ciddi islahatlar aparılır. Bu islahatlar bütün sahələri əhatə edəcək. İslahatlar yenilik, yeni yanaşma, mövcud problemlərin həlli deməkdir. Bu baxımdan 2019-cu il əvvəlki illərdən fərqlənən çox ciddi il olacaqdır.

Prezident iqtisadi, sosial, təhsil, səhiyyə və digər sahələrdə aparılan islahatları qeyd etmiş, mədəniyyət sahəsində fikir mübadiləsi aparmaq istədiyini demişdir.

Sonra mədəniyyət və incəsənət xadimləri çıxış etmiş, təkliflərini bildirmişlər. Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev Cəlil Məmmədquluzadənin yubileyi ilində onun məzarının da səliqəyə salınmasını və Bakıda heykəlinin ucaldılmasını təklif edib. O, deyib:

"Nizami Muzeyinin eyvanında bizim yazıçıların və şairlərin - Füzulinin, Mirzə Fətəlinin, Natəvənin, Cəfər Cabbarlının heykəlləri var, o cümlədən Mirzə Cəlilin də. Amma bizim çox böyük yazıçımız Cəlil Məmmədquluzadənin Bakıda ayrıca heykəli yoxdur. Naxçıvanda heykəltəraş Mirqasımov Mirzə Cəlilin çox gözəl heykəlini düzəldib, onun bənzərini Bakıda da ucaltmaq olar.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli demişdir: "Mən çox şadam ki, Üzeyir bəyin əsnələri davam etdirilir. Bu əsnələrin çox böyük bünövrəsi var, bu, musiqi məktəbləridir. Əgər musiqi məktəbləri, bu gözəl musiqi təhsili sistemi olmasaydı, bizim uğurlarımız da olmazdı. Nəbədə musiqi məktəblərini ixtisara salmaq, xüsusilə rayonlarda azaltmaq olmaz. Biz rayonları nəyə görə diqqət mərkəzində saxlarıq. Şəkidə Firəngiz xanım öz festivalını keçirir. Qəbələ festivalına görə sağ olsun Mehriban xanım, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu. Bu festivala 10 il ərzində ən möhtəşəm orkestrlər, solistlər gəlirlər. Yəni, mühit dəyişir. Rayonlarımızda musiqi məktəbləri çox vacibdir". O, həm də ölkəmizdə klassik musiqi alətləri kolleksiyasının yaradılması təklif edib.

Xalq artisti Afaq Bəşirqizi teatrın başqa sahələrə nisbətən bir az çətin vəziyyətdə olduğunu qeyd edib. O, deyib: "Çox xahiş edirəm, imkansız aktyorların maaşı və bir də evlə təmin olunması məsələsinə diqqət yetirilsin. Aktyorlarımızın mənzil şəraiti və sosial vəziyyəti ağırdır, bilirsiniz ki, maaşlarımız azdır. Başa düşürük, biz müharibə şəraitində yaşayan bir ölkəyik. Bunun hamısını birlik və başa düşülən bunu bilir. Amma çox xahiş edirik, teatr sahəsinin, Teatr Xadimləri İttifaqının inkişafı ilə bağlı yeni konsepsiya hazırlanmalı, yeni işlər görülməlidir. Çünki teatr xadimlərinin Teatr Xadimləri İttifaqına həqiqətən də çox böyük ehtiyacı var".

Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru, Xalq artisti Aleksandr Şarovski Rus Dram Teatrının 100 illik yubileyi ərəfəsində olduğunu bildirib və işlədiyi teatrın akademik teatr kimi qürurverici adı daşmasını təklif edib.

Əməkdar artist Bəhram Bağırzadə mövcud problemlərdən danışmışdır. O, deyib: "Bakı şəhərinin sakini kimi çox istəyirdim ki, Bakı şəhərində Hacı Zeynalabdin Tağıyevin heykəli ucaldılsın. Bunu nəinki mən, bunu milyonlarla insan istəyir. Çünki onun çox böyük işləri olub Azərbaycanda, Bakıda.

Kukla Teatrının önündə bir bağ var, mən onu orada faytonda görürəm, Hacı Zeynalabdin Tağıyev faytonda oturub və Siz hər dəfə səhərlər işə gedəndə görəcəksiniz və sevinəcəksiniz ki, məhz Sizin vaxtınızda o heykəl ucaldı"...

## Ombudsmanın illik məruzəsi qənaətbəxş hesab olundu

Martın 5-də Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasın müzakirəsinə 18 məsələ çıxarılıb. İclasda Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova ombudsmanın 2018-ci il üçüncü illik məruzəsini təqdim edib. Bildirilib ki, illik məruzə qanuna uyğun olaraq Azərbaycan Prezidentinə, Nazirlər Kabinetinə, Konstitusiyaya Məhkəməsinə, Ali Məhkəməyə və Baş Prokurorluğa göndərilib. İllik məruzədə müvəkkilin mülki və siyasi, iqtisadi, sosial və mədəni hüquqların, habelə müxtəlif əhali qruplarının hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki fəaliyyəti, həmçinin insan hüquqları üzrə maarifləndirmə istiqamətində həyata keçirdiyi tədbirlər, elmi-analitik sahədə fəaliyyəti, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əlaqələri, beynəlxalq əməkdaşlıq məsələləri, eyni zamanda, insan hüquqlarının səmərəli təmin edilməsinə, əhəlinin müxtəlif qruplarının problemlərinin həllinə yönəlmiş təklif və tövsiyələri əksini tapıb.

Dərin islahatlar ili olan 2018-ci ildən sosial problemlərin həllinə yönəlmiş fərman və sərəncamlar, xüsusən bu günlərdə Azərbaycan Prezidentinin iqtisadi və sosial məsələlərlə bağlı

müşavirədə verdiyi bir çox tapşırıqlar, o cümlədən problemlə kreditlərin həlli əhəlinin bütün qruplarını əhatə etməklə dövlətin ali məqsədi olan insan və vətəndaş hüquq və azadlıqların, vətəndaşların layiqli həyat səviyyəsinin təmin olunmasına xidmət edir. "ASAN xidmət", "ABAD", "DOST", "DAİM" mərkəzləri, KOB evləri, Əmək Xidmətləri Məkanı, habelə Qida Təhlükəsizliyi Agentliyi və digər prioritet məsələlər üzrə yeni qurumlar yaradılıb ki, bunlar da birbaşa və ya dolayısı ilə insan hüquqlarının daha səmərəli təmin edilməsinə yönəlib.

Qeyd edilib ki, Müvəkkil 2018-ci ildə pozulmuş hüquqların bərpası və ya pozulmasının qarşısının alınması istiqamətində dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı davam etdirib. Hüquq mədəniyyətinin yüksəldilməsinə və hüquqi biliklərin yayılmasına xidmət edən, o cümlədən ənənəvi olaraq insan hüquqları üzrə ayılıqlar çərçivəsində geniş maarifləndirmə tədbirləri həyata keçirilib.

2018-ci ildə Müvəkkilin ünvanına ümumilikdə 20 min 400 müraciət daxil olub, icraata qəbul edilmiş şikayətlərin 63,5 faizi təmin olunub. Sosial təminat hüququ, o cümlədən



pensiyaların yenidən hesablanması, birdəfəlik yardım, müavinət, əlillik dərəcəsinin təyin olunması, sanatoriya-kurort yollayışının verilməsi ilə bağlı bir sıra müraciətlər araşdırılıb, Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həllini tapıb. Respublikanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların vərəsələrinə 11 min manat birdəfəlik ödəmənin, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə ötən il 626 mənzilin verilməsi bu qə-

bildən olan insanların sosial rifahının yüksəlməsinə xidmət edib. Ombudsman Elmira Süleymanova deputatların diqqətini xaricdən gətirilən tikinti materiallarının yararlığının yoxlanılması, tikinti zonaları ətrafında təhlükəsizliyin təmin olunması, milli genofondun qorunması məqsədilə "ana südü mətbəxi"nin (bankının) bərpası, ölkədə "Aliment Fondu"nun təsis, fiziki baxımdan məhdud imkanlı uşaqların reabilitasiya və bərpası, onların həmyaşıdları ilə birgə inklüziv

təhsilə cəlb edilməsi, zorakılıq qurbanı olan qadınlar və uşaqlar üçün regional sığınacaqlar şəbəkəsinin yaradılması, hərbi qulluqçulara müvəqqəti mənzil kirayəsi üçün ödənilən pulun artırılması, bəzi ruhi-əsəb müəssisələri üçün yeni binaların tikilməsi, yararsız və ya qəzalı vəziyyətdə olan məktəb və uşaq bağçaları üçün yeni binaların inşası vacibliyinə də yönəldi.

Məlumat verilib ki, ötən il vətəndaşlarda haqlı narazılıq doğuran pozuntulara görə 14 hakim fəaliyyəti qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilib, 4 məhkəmə sədri aşağı işə keçirilib, 6 hakim intizam məsuliyyətinə cəlb edilib, 2 nəfər tutduğu vəzifədən azad edilib, 1 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib. 2018-ci ildə aparılmış xidməti yoxlamaların nəticələri əsasında müxtəlif nöqsan və çatışmazlıqlara yol verdiklərinə görə 31 prokurorluq işçisi, daxili işlər orqanlarının 399 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.

Fikir mübadiləsinin yekununda iclasda sədrlik edən Spiker Oqtay Əsədovun təklifi ilə məsələ səsə qoyuldu və İnsan hüquqları üzrə müvəkkilin 2018-ci il dair illik məruzəsi qənaətbəxş hesab olundu.







## «Azərbayartikinti» ASC



Bütün Azərbaycan xanımlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edir və hər birinə cəsarəti, ailə səadəti arzulayır!

## Geofizika və Geologiya İdarəsi

Qadınları 8 mart günü münasibətilə təbrik edir. Su qədər təmiz, həyat qədər canlı, çiçək qədər tərəvətli və gözəl qalasıdır.



Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" layihəsi çərçivəsində çap olunub

## AZƏRBAYCANI GÜCLÜ TURİZM MƏRKƏZİNƏ ÇEVİRMƏK ÜÇÜN BÜTÜN İŞLƏR YÜKSƏK SƏVİYYƏDƏ GÖRÜLMƏLİDİR

Zaman dəyişib, informasiya və kommunikasiya texnologiyaları elə sürətlə inkişaf edib ki, heç nəyin arxasına çatmaq olmur. Dünya bir tərəfdən qloballaşır, digər tərəfdən də qloballaşma fonunda sanki kiçilir. Dünyanın o başında baş verənlər bir göz qırpmındaca bu başına çatır. Gediz-gəliş artıb, inteqrasiya əlaqələri genişləndirilib, miqrasiya prosesləri dərinləşib. Bəzən insan hansı məkanada yaşadığını unudur. ABŞ-da, Avropada hər bir insan həyatı boyu yaşayış yeri 7-8 dəfə dəyişir. İstehlak və tələblər 50 il müddətində azı 10 dəfə artıb. Sovet dövründə hər bir insan ildə iki-üç dəfə uzaq səfərə çıxıb. İndi isə insanın marağı dairəsi, zövqü dəyişib. XXI əsr səyahətlər, turizm əsri adlandırılacaq, heç də yanlışdır. İndi dünyanın dörd bir yanından insanın üzünə açıqdır. Haraya istəsən, səfər edə bilərsən. Turizm sektorunun önəmi gündən-günə artır. Bu sahədə Azərbaycanın bəxti gətirib. Dilbər guşələrimizin bir hissəsinin düşmənlər tapdığı altında olmasına rəğmən, respublikamızın hər bir bölgəsi turizm üçün cəlbədir, maraqlıdır. Çağdaş dövrdə turizm baxış da dəyişib. Vaxtilə turizm sadəcə gəzinti, istirahət növü kimi baxılırdı. İndi turizmin onlarla növü və forması meydana çıxıb. Son 15 il ərzində respublikamızda, onun ayrı-ayrı regionlarında həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri, reallaşdırılan möhtəşəm infrastruktur layihələri, həmçinin qeyri-neft sektorunun və bu struktura daxil olan bölmələrin yüksək templelə inkişafı turizm sektorunda da canlanma yaratmışdır. 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3,6 dəfə, sənaye istehsalı 2,6 dəfə, ixrac 4,7 dəfə, valyuta ehtiyatları

24 dəfə artmışdır. İndi ölkənin valyuta ehtiyatları 45 milyard dollar təşkil edir. Bunlar heyrətamiz göstəricilərdir. Son illər respublikamızda turizmin inkişafı ilə bağlı qəbul edilən Strateji Yol Xəritəsi bu sahənin əsaslı şəkildə yenidən qurulmasına, müasir standartlar səviyyəsinə gətirilməsinə böyük tökan vermişdir. Yaradılan əlverişli imkanlar hesabına əldə olunan nailiyyətlər göz qabağındadır. Təkcə bir fakta diqqət yetirək. Keçən il turizm sektorunda 6 faiz artım qeydə alınıb və ölkəyə 2 milyon 850 min nəfər turist gəlib. Belə yüksək artım tempi bir neçə amillə şərtlənir: Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik və təhlükəsizlik, xalqımızın tolerantlığı və qonaqpərvərliyi, milli-mənəvi dəyərlərimiz, tarixi abidələrimiz və əsrarəngiz təbiətimiz. Sanki hər addımında flora və faunası dəyişən, ziyarətçini sehri aləmdən çıxmağa qoymayan, unikal dəyərlər sisteminə sahiblənən ölkəni diyarını gözə baxdır, hər kəsin qəlbində məhəbbət duyğuları və xoş hisslər yaranır, – "Bu yerlərə mütəmül bir də dönəcəyəm" – istəyi və arzusu ilə Azərbaycandan ayrılır. Bir yan mavi gözlü Xəzər, bir yan Şah dağı, bir yan Kəpəz, Böyük və Kiçik Qafqazın yamacları boyu sıralanan gölləri, çayları, bulaqları, meşələri, termal suları, yüz dərindən dərmanlı məlhəmləri olan doğma yurdumuzda turizmin bütün növlərini, dəniz turizminin, dağ-xizək turizminin, müalicə turizminin, kənd turizminin, ekoturizmin, aqroturizmin və s. inkişafı üçün hər cür şərait vardır. Son illər turizm obyekti olan tarixi yerlərimizin bərpasına və yenidən qurulmasına xüsusi diqqət və qayğı göstərilir. Dövlət başçısı cənab

İlham Əliyev bu məsələyə böyük önəm verir. Yanardağda aparılacaq yenidənqurma işləri ilə əlaqədər, o deməkdir: "Yanardağ qoruğu yenidən fəaliyyətə başlayacaq. Çünki mən keçən il orada olarkən acınacaqlı və mənzərədən dəhşətə gəlmişdim. Mən, Yanardağda sovet vaxtında olmuşam. O vaxtdan bu günə qədər heç nə dəyişməyib – həmin o dağılmış binalar, eybəcər köşklər. Sözün düzü mənə oraya yolum



düşmüşdü. Əlbəttə, mən orada olarkən dərhal göstəriş verdim ki, o tarixi yer yenidən qurulsun və bu il biz artıq buna nail olacağıq. Həm Azərbaycan vətəndaşları, həm də turistlər orada tam yeni mənzərə ilə üzləşəcəklər. Orada yeni istirahət zonaları, ictimai zonalar, kafe yaradılacaq. Yəni, bu yer bizim inkişafımıza uyğun şəkildə qurulacaq". Sözsüz ki, bu gün regionlarımızda turizm imkanları olan məkanların əksəriyyətində turizm sektorunda inkişafı üçün hər cür şərait vardır. Sənaye sahəsində qurulub. Bununla yanaşı, bu sahədə hələ çox işlər görülməlidir. Turizm elə fəaliyyət növüdür ki, burada hər gün yenilənməyə,

müasirləşməyə ehtiyac vardır. Məhz buna görə də dövlətimizin həyata keçirdiyi sistemli və ardıcıl tədbirlər nəticəsində regionlarda yeni parklar, istirahət məkanları, qoruqlar yaradılıb, maddi-mədəniyyət abidələri bərpa olunur, müasir tipli hotellər, ailəvi-istirahət mərkəzləri tikilib istifadəyə verilir. Dövlət başçısının xüsusi göstərişi ilə yeni turizm marşrutları açılıb. İsmayilli rayonunun Basqal kəndində turistlər üçün əlverişli

gələn turistlərin sayını artırıraq. Tarixi yaşayış məntəqələrindən biri də İsmayilli rayonunun Lahıc kəndidir. Şamaxıdan Lahıc rahat və təhlükəsiz, həm də kəsə yolun çəkilməsi, buraya təbii qazın verilməsi, yeni məktəb binasının tikilməsi kəndin simasını tamamilə dəyişib. Dağlıq ərazilərdə yerləşən tarixi abidələrin bərpası, yenidən qurulması, müasir infrastrukturun yaradılması Azərbaycanın qədimliyini, mədəni zənginliyini təcəssüm etdirir. Bu, eyni zamanda, ölkənin iqtisadi gücünü və qüdrətini nümayiş etdirir. Bakı-Tbilisi-Qars, Qəzvin-Astara dəmir yolu xətlərinin istifadəsi verilməsi turizm sektorunda da böyük canlanma yaradacaq. Strateji Yol Xəritəsinə görə, Azərbaycan 2020-ci ilədək bu hədəfə çatacaq və dünyanın aparıcı turizm mərkəzlərindən birinə çevriləcək. Turizm cəlbəediciyi artırmaq istiqamətində görülən tədbirlər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 1 iyun tarixində imzaladığı "Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN viza" sisteminin yaradılması haqqında" fərmanının önəmini xüsusi qeyd etmək lazımdır. Artıq deyildiyi kimi, ölkəmizdə biomüxtəlifliyin zənginliyi, iqlim şəraitinin əlverişliliyi turizmin bir çox növlərinin inkişafına geniş imkanlar açır. Lakin dövlət dəstəyi olmasaydı, konkret proqramlar qəbul olunmasaydı, bu gözəlliklərə, necə deyirlər "sığal" çəkilməyəydi, bugünkü uğurları qazanmaq olmazdı. Regionların sosial-iqtisadi inkişafına dair bütün Dövlət Proqramlarının daxili strukturunda turizmin inkişafı üstün mövqedə saxlanılmışdır. Dövlət başçısı regionlara səfərləri çərçivəsində, digər sahələrlə yanaşı, turizmin durumu ilə maraqlanıb,

sahibkarlıq subyektləri ilə görüşüb söhbət edir, zəruri tədbirlərin görülməsi üçün tapşırıq və tövsiyələrini verir. Turizm sahəsində Quba, Xaçmaz, Qusar, Lənkəran, Qəbələ, Qax rayonlarında həyata keçirilən tədbirlər daha çox diqqət çəkir. Həmin bölgələrdə yerli əhali artıq kənd turizmi ilə məşğul olaraq, ilin bütün mövsümlərində yerli və xarici turistlərə yaşayış, yemək və ekskursiya xidmətləri göstərirlər. Bu isə əhalinin həyat səviyyəsinin yüksəlməsinə, özünüməşğulluq probleminin həll olunmasına, kiçik biznesin inkişafına müsbət təsir göstərir. Nabran ölkəmizin mühüm turizm mərkəzlərindən biridir. Prezident İlham Əliyev bir neçə il öncə, Xaçmaz rayonunda səfərdə olarkən Nabrandakı turizm obyektlərinin fəaliyyəti ilə bağlı demişdir: "Mən Xaçmazda olarkən Nabrana getdim, turizm zonası ilə tanış oldum. Əlbəttə ki, müəyyən işlər görülməlidir. Ancaq açıq deməliyəm ki, bunlar dünya səviyyəsindən hələ çox aşağıdır. Biz istəyərik-sə Azərbaycanda güclü turizm mərkəzləri yaradılsın, bütün işləri yüksək səviyyədə görməliyik". Bu çağırışdan sonra Nabrandakı turizm obyektləri yenidən quruldu, turistlərin istirahəti üçün hər cür şərait yaradıldı. Lakin, təbii ki, həm Nabrandakı, həm də respublikamızın digər bölgələrində görülməsi işlər çoxdur. Yeni qəbul edilmiş 2018-2023-cü illərdə regionların sosial-iqtisadi inkişafına dair dördüncü mərhələ Dövlət Proqramında da regionlarda turizmin inkişafı ilə bağlı kifayət qədər tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Tezliklə biz bunun müsbət nəticələrini görəəcəyik.

Zülfü İLYASOV,  
bölgə müxbiri



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münəfişəsi haqqında həqiqətlərin dünya

ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi istiqaməti üzrə

Azərbaycan öz coğrafi mövqeyinə görə mədəniyyətlərin, sivilizasiyaların qovuşduğu məkən, əsrlərlə Böyük İpək Yolunun üzərində yerləşən, zəngin mədəniyyətə, XX əsrdə isə fundamental izahı ilə lad sistemini bərpa edən Üzeyir Hacıbəyli olub.

musiqisinin janrı ermənilərindir... Nə qədər absurd bəyanat! Faktlar isə sonsuzdur... "Vağzalı"dan başlanan oğurluq Əslində ermənilər tərəfindən plagiat, saxtakarlıq və oğurluq faktları XIX əsrin sonlarından başlayıb və 150 ildir ki, səngimək bilmir.



"Çırpınırdı Qara dəniz" mahnısının oğurlanması açıq-aşkar plagiatdır. Hətta musiqinin melodiyası, fakturası, polifoniyası, ritmi və s. kimi formaları da dəyişdirilməmişdir.

haribə gedir. Bu gün Azərbaycan muğamı, xalça toxuculuğu, kamança və tar ifaçılıq sənəti və bu alətlərin hazırlanması, aşiq sənəti və s. Azərbaycan YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.

Milli xəstəlik

Ermənilər tək azərbaycanlılardan oğurlamır, digər qonşu xalqlardan da oğurluq edir – bu, onların milli xəstəliyidir. Əgər bir xalqın özünün tarixi, mədəniyyəti, dili yoxdursa, o başqa xalqlar hesabına "formalaşmağa" məhkumdur...

Erməni yazıçısı Xaçatur Abovyan yazırdı: "Mənim türklərə və onların dilinə dərin nifrətimə baxmayaraq, etiraf edirəm ki, türk dili olmadan erməni dili də mövcud olmayacaqdı".

Bir mahnıdan alınan qisasın izi ilə...

Erməni əsilli bəstəkar Komitassın (1869-cu ildə Türkiyənin Kütahya şəhərində anadan olub) nəşr etdiyi rəqslər məcmuəsində bizim məşhur rəqslərimiz, oyun havaları erməni folkloru kimi təqdim edilir. Ötən əsrin 40-cı illərində Aram Xaçaturyanın "Qayane" baletində istifadə etdiyi "Vağzalı" rəqsi, balabanın, kamançanın mənimsənilməsi faktları, "İnnabı", "Köçəri", "Uzundərə", "Mırzeyi", "Yalı" rəqsləri, Tofiq Quliyevin "Sənə də qalmaz", "Məktəb illəri", "Sən gəlməz oldun", Rauf Hacıyevin "Saçlarına gül düzüm", Aygün Samədzadənin "Məktəb illəri", xalq mahnıları: "Qaragila", "Sarı gəlin", "Süsen sümbül", bir çox aşiq havaları bu gün də erməni musiqisi kimi təbliğ olunur.

Ermənilər şifahi xalq ədəbiyyatımızı, folklorumuzu da erməniləşdirirlər. Bayatılarımızı isə xüsusi "sevgi" ilə oğurlayırlar. Hələ ötən əsrin 50-ci illərində erməni şairi Avetik İsaakyan yazırdı: "Azərbaycan xalqı bundan sonra şair yetişdirməyə də, bayatılar onlara minilliklər boyu bəs edəcək – bu, xalqa Allah tərəfindən göndərilmiş paydır".

"Çırpınırdı Qara dəniz" erməni dilində...

Rusiyanın Soçi şəhərində keçirilən "İlin mahnısı" (2018-2019) tədbirində rus müğənnisi Avram Russo (Abraxam İpcyan, Su-

riyada anadan olub) erməni dilində Sayat Novanın (Erməni şairi və aşığı (1712-1795). Əsərlərinin 63-ü erməni, 33-ü gürcü və 128-i Azərbaycan dilində yazılıb) "Kamança" adlı mahnısını (musiqisi Ü.Hacıbəylinin) ifa etdi və mahnı müsabiqənin qalibi elan edildi.

100 yaşlı mahnının tarixəsi Dünyanın qlobal axtarış sistemi olan Google-da rus və Azərbaycan dillərində yazılmış vikipediya oxuyuruq: "Çırpınırdı Qara dəniz" mahnısının sözləri ("Türkün bayrağı") istiqal şairi Əhməd Cavadın Türk bayrağına sevgisindən yaranmış, türk əsgərinin igidliyinə, böyük zəfərinə həsr edilmiş əsərdir. Onun 1914-cü ilin dekabr ayında Gəncə şəhərində yazdığı (525-ci qəzet, 16 may 2009-cu il) bu şeirə dörd il sonra - 1918-ci ildə dahi Azərbaycan bəstəkari Üzeyir Hacıbəyli mahnı bəstələmiş, onu Nuru Paşanın komandanlığındakı Qafqaz İslam Ordusunun Azərbaycandakı qəhrəmanlıqlarına ithaf etmişdir.

Mahnı ilk dəfə Bakıda ictimaiyyət qarşısında 1993-cü il martın 10-da Respublika sarayında (indiki Heydər Əliyev sarayı), Əhməd Cavadın 100 illik yubileyinə həsr olunmuş gecədə Azərbaycan ifasında səslənmişdir. Ümumiyyətlə, bu mahnının yaranması tarixi siyasi mahiyyət daşıyan hadisə, erməni daşnaklarına, erməni birliyinə vurulan zərbə idi. Mahnının 100-cü ildönümündə onu Ermənistan "İlin mahnısı" seçmək nəinki absurd, həm də Azərbaycanın, dahi Üzeyir Hacıbəylinin növbəti dəfə qisas almaqdır. Bu hadisə erməni şovininin parlaq təzahürü olub, təkcə plagiat faktı deyil, Azərbaycan musiqi mədəniyyətinə təcavüzdür.

Mahnı ilk dəfə Bakıda ictimaiyyət qarşısında 1993-cü il martın 10-da Respublika sarayında (indiki Heydər Əliyev sarayı), Əhməd Cavadın 100 illik yubileyinə həsr olunmuş gecədə Azərbaycan ifasında səslənmişdir. Ümumiyyətlə, bu mahnının yaranması tarixi siyasi mahiyyət daşıyan hadisə, erməni daşnaklarına, erməni birliyinə vurulan zərbə idi. Mahnının 100-cü ildönümündə onu Ermənistan "İlin mahnısı" seçmək nəinki absurd, həm də Azərbaycanın, dahi Üzeyir Hacıbəylinin növbəti dəfə qisas almaqdır. Bu hadisə erməni şovininin parlaq təzahürü olub, təkcə plagiat faktı deyil, Azərbaycan musiqi mədəniyyətinə təcavüzdür.

Məqsəd musiqinin Azərbaycan mənşəli olduğunu gizlətməkdir Avrasiya Ölkələri Müəllif Hüquqları Konfederasiyasının baş direktoru, Azərbaycan Müəllifləri İctimai Birliyinin sədri İsmayil Məmmədkarimov erməni plagiatının növbəti faktını belə şərh edir: Çox təəssüf ki, dünya təcrübəsində başqalarının mahnılarının müəllifliyini mənimsəyən bəstəkarlar və ifaçılar çoxalmaqdadır. Bəzən bu hallar bilməyərəkdən olsa da,

cür məsələlərin həlli üçün tədbirlər götürür.

İsmayil müəllim onu da qeyd etdi ki, mədəniyyətin inkişafında və təbliğində Azərbaycanın uğurları dövlətin köməyi və qayğısı ilə bağlıdır. Azərbaycan mədəniyyətinin əzəməti, ənənələri və orijinallığı bütün dünyada məşhurdur. Həm ölkədə, həm də onun hüdudlarından kənarda uğurlu layihələr həyata keçirilir. Azərbaycanın bu uğurları erməni şovinistlərinə rahatlıq vermirdi və nəticələr göz qabağında. Bu oğurluqlara qarşı biz öz mədəniyyətimizi beynəlxalq səviyyədə təbliğ etməli, onu dünyaya tanıtmalıyıq.

Tarix faktlara əsaslanmalıdır. Bu istiqamətdə fəal işlər aparılır. Hazırda Bakı Musiqi Akademiyasında elmi laboratoriya bu sahədə sanballı tədqiqatlarla məşğuldur. Laboratoriya tərəfindən Azərbaycan musiqi alətləri, müxtəlif musiqi janrları haqqında Azərbaycan, rus və ingilis dillərində broşürlər, albomlar çap edilib yayılır. Burada aparılan tədqiqatlarda Azərbaycan musiqisi, çalğı alətləri tarixi kökü, quruluşu və forması ilə sənədləşdirilib saxlanılır.

Azərbaycan mədəniyyətinin təbliğinin gücləndirilməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü böyük işləri qeyd etməmək düzgün olmazdı. Azərbaycan, rus və ingilis dillərində çap olunan kitablar arasında "Azərbaycan muğamı" məcmuəsini və "Muğam dünyası" nəşrlərini göstərmək olar.

Hazırda Ermənistanla Azərbaycan arasında güclü ideoloji mü-

Çırpınırdı Qara dəniz Baxıb Türkün bayrağına! Dost elindən əsən yellər, Bana şeir, salam söylər. Olsun Turan bütün ellər Qurban Türkün bayrağına! Yol ver Türkün bayrağına!

Yeganə MƏMMƏDOVA

2019-cu ilin II rübü üzrə KİV-ə maliyyə yardımı müsabiqəsinin şərtlərinə yeni əlavə edilib

Martın 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov iclası açıq elan edərək bildirib ki, gündəliyə əsasən iclasda bir məsələnin - Fondun 2019-cu ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqənin şərtlərinə yeni əlavələrin edilməsi məsələsinin müzakirəsi nəzərdə tutulur.

Yayımlı ilə bağlı şərtlərdə dəyişikliklər edilib. V.Səfərlı qeyd edib ki, fevral ayından etibarən qüvvədə olan həmin dəyişikliklərə əsasən, 2019-cu ilin II rübü üzrə Fondun KİV-ə maliyyə yardımı müsabiqəsində son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilərlər. V.Səfərlı xarici dillərdə nəşr olunan gündəlik və həftəlik ictimai-siyasi qəzetlər üçün tirajın minimum 3000, satış və abunənin isə minimum 1500 nüsxə müəyyənləşdirildiyini xatırladı.

İcraçı direktor bildirib ki, fevral ayının yekunları ilə bağlı Fonda təqdim olunan hesabatlar 2019-cu ilin I rübündə layihələri maliyyələşdirilən xeyli sayda qəzetin tiraj və yayımla bağlı yeni şərtləri yerinə yetirmək imkanında olmadığını göstərmişdir. Vüqar Səfərlı bununla əlaqədar 2019-cu ilin II rübü üzrə KİV-ə maliyyə yardımını müsabiqəsinin elanının şərtlərinə yeni əlavənin edilməsi təklifinin müzakirəsinə obyektiv zərurət yarandığını qeyd edib.



vəsində maliyyə yardımının ayrılması təklif olunur. İcraçı direktor, həmçinin vurğulayıb ki, 2019-cu il aprelin 1-dən bu formatda çıxan qəzetlərin yalnız mətbəə xərcləri (kağız və çap xərcləri) Fond tərəfindən ödəniləcək. Aprel-may ayının yekun hesabata əsasən qeyd olunan şərtlərə əməl etməyən qəzetlərin mətbəə xərclərinin ödənişi dayandırılacaq.

Sonda Müşahidə Şurasının üzvləri müsbət qərarla təklif olunan əlavə ilə bağlı fikirlərini bildiriblər. Müşahidə Şurasının sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən - Bəhruz Quliyev, İntiqam Həmbətov, Əvəz Rüstəmov və Rasim Həsənov təklif olunan əlavəni Fondun yayım və tirajla bağlı müəyyənləşdirdiyi yeni tələbləri yerinə yetirmək imkanında olmayan gündəlik və həftəlik qəzetlərə növbəti şans və humanist yanaşma kimi dəyərləndirərək, bu addımın həmin nəşrlərdə çalışan KİV əməkdaşlarının da mənafeyinə uyğun olduğunu, obyektiv reallığı əks etdirdiyini bildiriblər. Sonda təklif səsə qoyularaq yekdilliklə qəbul edilib.

# QADIN HAQQINDA DƏYƏRLİ KƏLAMLAR

- Bir ev torpağın üzərində yox, qadın üzərində qurulur. (Türk məsəli)
- Qadınlar bəşər nəslinin ilk tərbiyəçiləridir. (T.Hippel)
- Sizin ən yaxşı övladlarınız – qızlarınızdır. (İslam Peyğəmbər)
- O yerdə ki, qadına bir insan kimi hörmət yoxdur, o yerdə mən yoxam. (N.Çernişevski)
- Qadın qəhrəman yox, xoş ətirli bir güldür. (Həzrət Əli)
- Qadının ağı onun gözəlliyindədir. (Ərəb atalar sözü)
- Ən qiymətliniz o kəsdir ki, xanımına qarşı mehriban və güzəştlidir. (Həzrət Fatiməyi-Zəhra)
- Qadın o qədər incə, o qədər zərif məxluqdur ki, onu hətta gül yarpağı ilə də vurmaq olmaz. (Hind aforizmi)
- Qadına sevgi peyğəmbərlərin əxlaqidir. (İmam Sadiq)
- Kişi aqressor, qadın konservatordur, ona görə qadınlar kişilərdən çox yaşayırlar. (A.Mürzəcanzadə)
- Ağillı qadınlar biliklər qurmuş, Çarxın qulağını əfsunla burmuş. (N.Gəncəvi)
- Ata övladından imtina edə bilər, hətta onun yanından o, dünyada yoxmuş kimi ötdə bilər. Amma bunu ana edə bilməz. (Averbax)
- Nüsbə: Erkək tənətləyən, olsam da qadın. Hər işi ballıdır mənə dünyanın. Mən də bir aslanam, düşünsən bir az, Aslanın erkəyi, dişisi olmaz. (N.Gəncəvi)
- Əgər qadını idarə etmək istəyirsənsə, ona tabe ol. (Hüqo)
- Anıldıqca sənin sevgili adın, Bulmuş kamalını şeirin hünəri. Qarşında diz çökmüş, ey gözəl qadın, Dünyanın ən böyük sənət ərləri. (Ə.Cavad)
- Qadın kişinin tale yazısıdır, dayağıdır, həyatıdır. (N.Həsənzadə)
- Qadın, qadın?! Onu duymaq, duyurmaq istərkən Yaxar düşüncəmi bir sölə, bir zəhərli tikan Bütün həyatı çiçəkləndirən fəqət o, neçin, Neçin əzilsin o, bilməm neçin sürüklənsin?! Qadın-günəş, cocuq-ay... nuru ay günəşdən alır Qadinsız ölkə çapıq məhv olur, zavallı qalır Qadın əlilə fəqət baxtiyar olur bu cahan O, bir mələk... onu təqdis edər böyük yaradan. O, çox sevimli, gözəl, incə, nazlı bir xilqət, Onun ayaqları altındadır fəqət cənnət. Qadın gülərsə, bu issiz mühitimiz güləcək. Sürüklənən bəşəriyyət qadınla yüksələcək. (H.Cavid)
- Həyatı qızıl gülə oxşatsanız, ətir hissəsi qadın, tikan hissəsi kişidir. (Əlfəddin Abdullayev)
- Hər bir güclü kişinin arxasında qadın durur. (İngilis məsəli)
- Təbiət qadına demişdir: bacarırsansa gözəl ol, istəyirsənsə müdrik ol, lakin sən hökmən ağıllı olmalısan. (Bomarşe)
- Qadın həyatımızın əvvəli və sonudur. Deyirlər, dörd xasiyyəti dörd canlıdan öyrənmək lazımdır: tez durmağı qarğadan, təmizkarlığı pişikdən, zəhmətkeşliyi arıdan, qənaəti qarışqadan. Bu sifətlərin dördü də əsl və gözəl qadına məxsusdur. Qadın həyatımızın əvvəli və sonudur. Ağzımızı açıb ilk damlanı – südü, həyatın dadını anadan-qadındən aldığımız kimi, öləndə də son damla təsəllini də ondan alırıq. (A.Səhhət)
- Bu qoca dünyada bir adət də var, Qadın olan yerdə ədalət də var. (S.Vurğun)
- Qadın gözəl olduğu qədər də namuslu olmalıdır, o, yalnız namusu ilə təhlükəyə müqavimət göstərə bilər, gözəlliyini təmizliyi ilə irəli apara bilər. (Lessinq)
- Necə rəhimlidir, necə amansız, Necə mehribandır, qadın ürəyi! Sən onu sındırsan bil ki, a qansız, Ağlayan kamandır qadın ürəyi. (T.Bayram)
- Qadınların hörmət etmək elə borcudur ki, hər bir ləyaqətli adam anadan olandan ona tabe olmalıdır. (Lope de Veqa)
- Qadınların ən yaxşı bəzəyi təbəssümdür. (Ş.İ.Xətai)
- Qadınlar bizə həyat verirlər. (V.Putin)
- Qadınların ev məzar kimidir (O.Balzak)
- Qadın gülsə, bütün ev işi saçar, qaşqabaqlıdırsa, bütün evə qaranlıq çökür. (Qədim hind aforizmi)
- Qadınların xarici gözəlliyi deyil, namusu mənim məhəbbətimə layiq ola bilər. (Şekspir)
- Qadınların təmiz adı o qədər zərif şeydir ki, hətta ən kiçik küləkdən belə qorunmalıdır. (Lefler)

F.M.QARAYEV,  
BDU-nun dosenti

*Drix xanımlar,  
Bayramınız mübarək!*



**Mətanət**

## AtaNet üç dildə istifadəyə verildi

Bildiyiniz kimi, AtaBank-ın bütün əsas məhsulları ilə bağlı əməliyyatları AtaNet mobil və internet bank vasitəsilə təhlükəsiz və sürətli aparmaq mümkündür.



Hər kəsə özəl AtaBank

Həmçinin, AtaNet mobil bank xidmətində istifadə qaydaları, elektron xidmətlər, məzənlər, bankın filial və bankomat şəbəkəsi, bank haqqında qısa məlumat təqdim olunub. Mütəmadi olaraq yenilənən bankçılıq xidməti son aylarda bir neçə yeni funksiyaları dərəcələməyə başlayıb. Bunlardan mobil banka barmaq izi ilə daxil olmaq funksiyası, Card to Card, kommunal



ödənişlər, kartı bloklaşdırmaq, bir ildən artıq müddət üzrə əməliyyat tarixçəsi, POS-terminal müştərilərinin dövrüylər üzrə məlumatı və s. qeyd etmək olar. Ən əsası isə internet bankçılıq xidməti üç dildə istifadəyə verilərək daha müştəri-önümlü oldu. Artıq rus və ingilis dili sahibləri də AtaNet bankçılığa qoşularaq asanlıqla xidmətlərdən yararlanı bilərlər. Bankın xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər 136 qaynar xəttinə zəng vura və ya bankın internet sahifəsini ziyarət edə bilərlər - <https://atabank.com/az/> 25 ildən artıq fəaliyyət göstərən "AtaBank" ASC müasir və universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Müasir dövrümüzə insanlar zamanlarına qənaət etmək üçün ən asan və rahat vasitələrdən istifadə etməyə üstünlük verirlər

və bu məqsədlə AtaBank müştərilərinə hər zaman online müraçiat edə bilmələri üçün müxtəlif imkanlar yaradır. Hazırda müştərilər banka həm sosial şəbəkələr, həm də yeni istifadəyə verilmiş Telegram kanalından istifadə edərkən müraciət edə bilərlər. Bankın əməkdaşları istənilən kommunikasiya kanalından daxil olan müraciətləri cəmi bir neçə saniyə ərzində cavablandıraraq müştərilərə vaxtında köməklik göstərməyə hər zaman hazırdırlar.

## Поздравление с днем 8 МАРТА

*Вы – не просто педагог,  
К нам, пришедший на урок.  
Вы – богиня, ангел, чудо,  
Вы – вся прелесть изумруда!  
Вы прекрасны, Вы нежны,  
Вы изящны и милы...  
Одним словом, Вы – алмаз,  
Богом, созданный для нас!*



Я Вас люблю Любовь Михайловна. Будьте счастливы, любимы и всегда неотразимы! Великое и благородное слово **учитель!** Вы педагог начальных классов – вторая мама для детей. Детшкам очень Вы нужны! Пусть не всегда бывает легко, пусть ваши будни порой наполнены хлопотами, заботами, но вы несете детям мудрость, учение и доброту. Милая, любимая Любовь Михайловна, в Международный

женский день - 8 марта разрешите поздравить Вас и пожелать неувядаемого оптимизма, крепчайшего здоровья, красоты тела и бодрости духа! Любите и будьте любимы. Те-

плоты и терпения в общении с учениками, уважения и признательности от родителей. Любви и понимания в ваших семьях, здоровья, счастья и мира! В этот день 8 Марта я хочу Вам сказать, что такого педагога во всем мире не сыскать! \* \* \*

*Мы Вас ценим, уважаем  
Благодарность выражаем  
За заботу, за Ваш труд  
Вы для нас как лучший друг!*

*Пусть для Вас все  
расцветает,  
Пусть в душе царит весна.  
Радости желаем  
И, конечно же, добра.*

Слепенко Александра,  
ученица 3-го класса,  
школы №219, г. Баку

Тəsisçi:  
**Akademik Ziyad SƏMƏDZADƏ**  
Baş redaktor:  
**Aytən SƏMƏDZADƏ**

ELMİ-REDAKSİYA ŞURASI:  
Ziyad Səmədzadə, Aytən Səmədzadə, Akif Musayev, Qüdrət Kərimov,  
Elşən Hacızadə, Elşad Səmədzadə, Məhşiz Əhmədov, Müfəttiş Atakişiyev,  
Amil Məhərrəmov, Rüfət Quliyev, Mirqasım Vahabov, Süleyman Qasimov,  
Ədalət Muradov, Vahid Novruzov, Aydın Hüseynov, Rəsul Balayev,  
Cahangir Qocayev, Abbas Əliyev

Dizayner:  
**Lamiya NƏBİYEVƏ**

Redaksiyanın ünvanı:  
Əliyev küçəsi, 7  
Redaksiya: +99412 566 09 60  
Faks: +99412 514 14 27  
Mühasibatlıq:  
+99412 566 63 08

Dərc olunan materiallardakı fikirlər Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir. "İQTİSADİYYAT" qəzetinin kompüter mərkəzində yığılmış və səhifələnmiş, "Azərmedia" MMC mətbəəsində çap edilmişdir. Lisenziya: 022201; İndeks: 0355; Tiraj: 2500